

Uşaqqlar üçün Müqəddəs Kitab
təqdim edir

İsa Tufanlı Gölü Yatırır



Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest

Uyğunlaşdırın: Ruth Klassen

Tərcümə edən: Günay Əsədova

Alastair Paterson


Təqdim edən: Bible for Children

www.M1914.org

©2020 Bible for Children, Inc.

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini çıxarda bilmək hüququna maliksiniz.





İsa və Onun
şagirdləri
böyük bir
tufan qalxanda
qayıqda idilər.
Tufan Qalileya
gölünə qəzəblə
zərbələr
vururdu.





Bu cür tufan
qayığın
qəzasına və
batmasına
səbəb ola
bilərdi.



Tufan şagirdləri vahiməyə saldı. Dalğalar qayığı su ilə dolduraraq örtüdü, lakin İsa



tufanda
yastıq
üzərində
yuxuya
getmişdi.



Şagirdlər qışqıraraq İsanı oyatdılar:
“Müəllim, Müəllim, biz həlak oluruq!”




İsa şagirdlərdən soruşdu: “Niyə qorxursunuz, hələ imanınız yoxdurmu?”
Sonra İsa küləyə qadağan etdi ... və... İsa coşqun dalğalara susmağı və sakit olmağı əmr etdi...



KÜLƏK SAKİTLƏŞDİ... VƏ GÖLDƏ
SÜKUT OLDU. Şagirdlər dəhşətə düşüb
bir-birlərindən soruşdular: “Bu Adam

kimdir ki, külək də,
göl də
Ona itaət
edir?”



Bir müddət sonra İsanın digər
məşğul bir günü var idi. 5000
nəfərdən çox adam
Onun ardınca
səhralığa
getdi.



Allahın qüdrəti ilə İsa bir oğlanın
balaca naharından istifadə
edərək, bütün izdihamı
doyuzdurdu. İsa
hamını yola
saldı.




Hətta şagirdlər də getməli idilər. İsa onların qayığa minmələrini və Ondan



öncə Qalileya
gölünün o
biri sahilinə
getmələrini
istədi.





Hamını
uzaqlaşdırand
an sonra tək
dua etmək
üçün İsa dağa
qalxdı.
Axşam
düşəndə O,
orada tək idi.





Şagirdlər göldə tufana
düşdülər. Onların
saatlarla avar
çəkmələrinə

baxmayaraq,
tufan

onları gölün o
biri tərəfinə
keçmələrinə

mane olurdu.





Şagirdlər bunu
bilmirdilər, lakin
onları böyük
bir sürpriz
gözləyirdi!





Haradasa səhər
saat üç ilə altı
arasında, küləkli
dənizin ortasında,
şagirdlər onları
qorxuya salan bir
şey gördülər.
Onlar qışqırdılar:
“Bu bir
kabusdur!”





Lakin bu, SU
ÜZƏRİNDƏ
YERİYƏRƏK,
onlara tərəf
gələn onların
Rəbbi və
Müəllimi
İsa idi.



İsa onlara
müraciət edib
dedi: “Cəsarətli
olun! Bu, Mənəm,
qorxmayın”.

Peter cavab verdi:

“Rəbb, əgər bu,
Sənsənsə, əmr
etdi ki, suların
üstü ilə Sənin
yanına gəlim”.



Beləliklə, İsa
dedi: “Gəl”.
Peter cəsarətlə
qayıqdan düşüb
suyun üzəri ilə
addımladı və
İsaya doğru
yeridi.





Lakin küləyin
güclü əsdiyini
görəndə Peter
qorxdı və
batmağa
başladı. O
qışqırdı:
“Rəbb, məni
xilas et!”



İsa dərhal əlini uzatdı və Peteri tutdu. O soruşdu: “Ey imanını az olan adam, nə üçün şübhə etdin?” Peter və Rəbb İsa qayığa minəndə külək sakitləşdi.



Sonra qayıqda olanlar
gəldilər və İsayaya
ibadət edərək dedilər:
“Sən həqiqətən
Allahın Oğlusan”.



İsa Tufanlı Gölü Yatırır

Allahın Sözü, Müqəddəs Kitabdan
olan bir hekayədir

Matta 8, 14; Mark 4; Luka 8

“Kəlamının açıqlanması nur saçır”.

Məzmur 119:130



Son



Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevir ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsayə inansan və Ondan günahlarını bağışlamasını diləsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.



Əgər sən bunların həqiqət
olduğuna inanırsansa, onda bunu Allaha de:
Əziz İsa, mən inanıram ki, Sən Allahsan və
mənim günahlarıma görə ölmək üçün insan oldun
və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm,
həyatıma gəl və mənim günahlarımı bağışla ki,
mən indi yeni həyata malik ola və bir gün Səninlə
birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət
etməkdə və Sənin övladın kimi yaşamaqda mənə
kömək et. Amin.

**Müqəddəs Kitabı oxu və hər gün
Allahla danış! Yəhya 3:16**

